

Əsrlərin romanı - nəsillərin manifesti

"Bir gəncin manifesti"nə yeni baxış

XX əsr Azərbaycan nəşrinin əbədiyyat simalarından biri böyük söz ustası Mir Cəlal, çoxqatlı və çoxçalarlı bədii əsərlərindən biri, heç şübhəsiz "Bir gəncin manifesti" romanıdır. Bu həqiqətə bu gün - romanda təsvir olunan tarixi dönəmin və gerçəklilikin üstündən təxminən bir əsr vaxt keçidkən sonra bir daha əmin olmaq üçün əsərin ilk bədii epizoduna —roman proloqunun ilk cümlələrinə diqqət yetirmek kifayətdir:

"Bağçalar dərəsinin sağ təyində cənuba doğru uzanıb gedən və təzəcə şumlanan **əkin yerleri məxmer kəmər kimi dağları qucmaqda idi**. Zəmilərdən qalxan nəmli **torpaq qoxusu** yenice açılan **bənövşə, quzuçicəyi etrine** qarışaraq, havaya bir təzəlik, mülayimlik gətirmişdi. **Səhər soyuğundan** sonra yumşalan hava hələ də narahat kimi tutulub-açılmadı idi. Buludlu göy intizar çekən bir qəlb kimi çırpinır, bir an da eyni vəziyyətdə qalmır. **Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli**, əlvən buludlar arxasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhrəba kimi saralır, gah sədəf kimi parıldayırdı. **Karvan-karvan ötən qalın-seyrək buludlar** ardınca nəse bir aydınlıq, bir parlaq gündüz olacağı yeqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə **baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları** küləyin səmtinə doğru can atmaqdə, sanki kökdən çıxbı haralara isə getmək arzusunda idilər" (fərqləndirmələr bizimdir. Bu və bundan sonrakı misallar romanın 1970-ci ildə müəllifin sağlığında "Gənclik" nəşriyyatında götürülmüşdür — A.A.)

Bədiliyyin ilkin şərtlərindən birinin özünəməxsus və özgə cür ifadə tərzi olduğunu nəzəre alsaq, bu epizodun həssas oxucu təfəkküründə məcazi-rəmzi məna kəsb edən söz və obrazların ardınca üzə çıxaraq, eyni zamanda, öz batini-ezoterik qatı ilə bütöv və azad Azərbaycan idealının sərrast və özgür bədii ifadəsi olduğunu inkar etmək qeyri-mümkündür. Qədim Şərqiñ məşhur "Məcaz — həqiqətin cəmidir!" kəlamının ardınca bura "Proloq" a epigraf kimi gətirilən böyük Hötenin "həyat və azadlıq" uğrunda mübarizə ilə bağlı sözlərinin və romandakı hadisələrin əsas məkanının adı kimi seçilen Güney (məhz Güney - xalqın böyük hissəsinin vətəni sayılan Güney!) adının əsla və əsla təsadüfi olmadığını da eləvə etsək, mətləb daha da aydınlaşar.

Bu mətləblərin biri və birincisi əsərin proloqu və bütün fəsillərinə seçilmiş epigrafların özünəməxsus bədii-estetik funksiyaları, daha doğrusu, roman poetikasını zənginləşdirmək və yeni roman növünü yaratmaq yolundakı misil-

siz rolu ilə bağlıdır.

Bələ götürəndə, epigraf bir bədii-estetik priyom kimi, işləndiyi hər hansı əsərin, yaxud onun ayrı-ayrı hissələrinin başlıca qayəsini və ya məğzini eks etdirən ünsür kimi, "Bir gəncin manifesti"nə qədər də istər Azərbaycan, istər dünya nəşrində mövcud idi, əlbəttə. Amma məsələ bunda deyil. Digər tərəfdən, dünya romançılığının saysız-hesabsız örnəkləri arasında, deyək ki, hər fəslinə epigraf verilən nümunələrə də rast gəlmək olardı. Əsas məsələ bunda da deyil.

Mahiyyət ondan ibaretdir ki, epigrafın "Bir gəncin manifesti"ndə olduğu kimi, yazıçı, estetik idealından tutmuş romanın əsas bədii qayəsine qədər, əsərin bədii-estetik mənşəyindən tutmuş ondakı batini-ezoterik qatın üzə çıxmamasına qədər, süjet və kompozisiyanın inkişaf və quruluş tərzindən tutmuş romanın özünəməxsus dil və üslubunun formalşmasına qədər məzmun və forma birliyini yaranan bir çox məsələlərdə oynadığı bənzərsiz rola, hətta dünya ədəbiyyatında belə, yenidən rast gəlmək çətindir.

Burada artıq epigrafların roman poetikasını zənginləşdiren və "Bir gəncin manifesti"ni yeni roman tipi kimi müəyyənləşdirən bir sira bədii funksiyaları üzərində ayrıca və ətraflı dayanmaq zərurəti yaranır.

I. Əsərin proloquna və birinci fəslinə dünən ədəbiyyatının iki nəhəngindən — Hötedən və L.Tolstoydan alınmış epigraflar bütövlükdə romanın və sözügedən fəslin əsas ideyasına və məzmun-mündəricəsinə bələdçilik etməklə bərabər, öz estetik idealına və bədii təcrübəsinə güvənən yazıçının, çox təvazökar bir şəkildə olsa da, dünən səviyyəli bir roman yaratmaq istəyindən də xəber verir. Bu arzu-istəyin və bədii idealın işığı əserin sonraki fəsillərinə (beşinci, on üçüncü və on sekizinci) dünən miqyaslı sənətkarlardan (Ə.Sabir, N.Aseyev, H.Heynedən) verilmiş epigrafların əsas funksiyasının ardınca da nəzər-diqqətdən yayınır.

II. Roman poetikası üçün epigrafın tamamilə yeni və olduqca mühüm bir funksiyası ikinci fəsildən açılmağa başlayır. Əsərin ikinci və üçüncü fəsillərinə epigraf kimi seçilmiş xalq yaradıcılığı örnəkləri - atalar sözləri ("Qarışqa qanad gətirəndə əcəli yaxınlaşar", "Arxalı köpək qurd basar") öz məcazi-rəmzi mənaları ilə həssas oxucunu sehirleyir və onun diqqətini romanın bat-

ninə yönəldir. Sanki qeybdən bir səs öz xərif piçiltisi ilə oxucuya bədiliyin gizli sırlarından birini açır:" Dəfələrlə eşitdiyin və indice oxuduğun atalar sözündə səhəbət əslində "qarışqa"dan, "köpək"dən, "qurd"dan getmədiyi kimi, sehrinə qapıldığın romanın da məğzi əslində onun ilk baxışdakı zahiri-ekzoterik qatında yox, daha çox batini-ezoterik qatındadır!" Bu xəbərdarlıq, eyni zamanda, Hegelin bədii əsərdə atalar sözünü məcazi müstəviyə keçid pilləsi kimi müəyyənləşdirən qiymətli nəzəri mülahizəsi ilə yaxından səsləşir (Bax: G.V.F.Hegel. Estetika, 4 cild, II c., M., 1969, s. 102 - rus dilində).

Bələliklə, yazıçının son dərəcə böyük məhərətla verdiyi "ip ucu" və usta-liqla seçilmiş xalq deyimlərinin bələdçiyyi ilə romanın ilk cümlələrindən "aysberq"ın alt qatı təsəvvürümüzə daha aydın şəkildə canlanmağa başlayır. Yeni məcazi-rəmzi çalarlı söz və birleşmələrdən yalnız bəzilərini götürəsi olsaq, "Bağçalar dərəsinin sağ tayı", eyni zamanda, ikiyə bölünəndən bəri taleyi sel ağızında qalan çəmənələr ölkəsinin bu tayıni, tekrar-təkrar vurğulanan "cənuba doğru" və "cənuba axan" ifadələrindəki "cənub" istiariesi yurdun o tayıni, "əkin yerleri məxmer kəmər kimi dağları qucmaqda idi" cümləsi o tayı-bu tayı zəhmətkeş bir xalqın öz güvənər dağları ilə birləşmek və mübarizə əzmini, "torpaq qoxusu" ilə "bənövşə, quzuçicəyi etri" həmin əməksevər toplumun həyat eşqini, onun məsum və yeniyetmə nəsillərinin yaşayıb-yaratmaq həvəsini, "səhər soyuğunu" keçən əsrin dan çağlarının qanlı-qadılı ab-havani, "buludlu göy" qarışq və telatümlü zəmanəni, "cida boyu qalxan günəş" öz müxtəlif halətləri ilə könülərdə sülhə, azadlıq və əmin-amanlılıq nisbətən artıb-azalan ümidi, "müxtəlif biçimli, müxtəlif şəkilli, əlvən buludlar", yaxud "karvan-karvan ötən qalın-seyrək buludlar", eyni zamanda, yurdun başının üstünü almış qanlı-qadılı qüvvələri, "baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları" bir amal uğrunda - birlik və azadlıq yolunda çırpınan bir xalqın etnik rəngarəngliyini eks etdirir. Burada bu məcazi-rəmzlərdən hansılarının yazıçı tərefindən şüurlu şəkildə nəzərdə tutulduğu, hansılarının isə bədii mətnin stixiyası və çağdaş gerçəklilikin təsiri ilə meydana çıxmışı sırı olmaqla bərabər, mahiyət üçün heç bir xüsusi önəm kəsb etmir, çünki həqiqi sənət

əsərində şüuri və təhtəlşüuri, əqli və hissi başlangıçın, ideal və real olanın zəruri və ayrılmaz birliyini klassik este-tika, xüsusən, roman nəzəriyyəsi çoxdan müəyyənləşdirib (Bax: F.Şellinq. İncəsənetin fəlsəfəsi, M., 1966, s. 84, 184-185, 381-390 və s. - rus dilində).

III. "Bir gəncin manifesti" romanının ayrı-ayrı fəsillərinə verilmiş epigraflar dan bir çoxunun xalq yaradıcılığı nümunələrindən (atalar sözü, bayati və xalq deyimlərindən) olması və əsərin müxtəlif yerlərində - çeşidli obraz və personajların dilində, müəllif təhkiyəsində, cəmiyyət təhlilləri və təbiət təsvirlərində, hər cür dialoq və daxili monoloqlarda xalq təfəkkürünün incilərinə, o cümlədən, nağıl-dastan dəyərlərinə müraciət romana xəlqi-əsatırı mizan və diapazon gətirir. Müəllif xalqın öz deyimləri ilə onun dünyagörüşünü və baxışlarını sanki kodlaşdırılmış şəkildə, romanın ruhuna və bədii toxumasına elə dərindən hopdurmuşdur ki, əsərdəki bəzi mürəkkəb və çoxçalarlı obrazların sırrı, bəzi üstüortülü mətləblərin düyüni hər bir azərbaycanlı oxucunun qan yaddaşında və milli mənliyində mücəssəm "düstur" və ölçülərlə, üstəlik, xalqın öz xəlqi deyimləri ilə açılmışa və aydınlaşdırmağa başlayır. Buna ən parlaq misal olaraq, romanın Suren obrazının əsl xisleti və seyyiyyəsi ilə bağlı bir epizodu xatırlatmaq yerinə düşərdi.

Əsərin en təsirli səhnələrindən biri olan "Göz yaşı romanı" fəslində bir loxma çörək ümidində amansız şaxtada sata bilmədiyə hər tikə et (daha doğrusu, içalat) balaca Baharı anbaan ölüme yaxınlaşdırır. İndi yazıçının təsviri nə diqqət edək:

"- Bacı, lazım deyil, xarab şey olar, almayıñ!

Bahar səs gələn tərefə döndü. Onun malını satılmağa və yükünü yüngülləşməyə qoymayan bu səs nədənse Bahara xoş və yaxın gəldi. Bu səsde sanki bir doğmaliq, istilik vardi. Bahar əyilib qapıdan içəri baxdı:

- Kimdi o, bacı, - dedi - Nədən bilir xarab şeydir? - Bunu deyib həyətə boylandı, ağacların dalında məhəccəlli eyvan, pərdəli pəncərələrdən başqa bir şey görünmedi. - Buyursun, baxsun görək, harası xarabdır... Gül kimi təzə ciyer, təzə böyrək!" (s. 117)

Bu sözlər imzalı-möhürlü "qardaşlı kağızı"nın son ana qədər qoynunda gəzdirən məsum və sadələvh Baharin öz böyük qardaşı Mərdanın dostu Su-

renə qarşı ölümqabağı bilmədən, sövq-təbii halda ilk üsyani və son qıyməti olur.

İndi də Baharin o üsyanın ardınca növbəti tikəsini necə itirdiyinin çoxmənalı təsvirinə fikir verək: "Bu gün ushaşa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlinde aparır və müştəri çağırır. Qəfilən bir qara it qarını alıb götürüldü. Divari bayaq aşıb bağlar arasında yox olu..." (s.118).

Göründüyü kimi, oxucu təsəvvüründə, istə-istəməz, Baharin "malını satılmağa və yükünü yüngülləşməyə qoymayan" Surenlə son tikəsini əlindən qapıb götürülən qara it mahiyətə heç fərqlənmədən, günahsız qurbanın qoşa qəniminə çevrilərlər və oxucu xəyalına qeyri-ixtiyari xalqın başqa sınañmış və sərrast deyimlərini gətirirler: "Itə etibar elə, ancaq çomağını yerə qoymal!", "It ilə dost ol, amma itliyini unutmal!" və s. və i.a.

Sirli məqamların və ince mətləblərin oxucu təxəyyülündə bu cür yeni dalğalar doğuraraq davam etməsi və onu adı mütəliaçidən fəal yaradıcıya çevirəməsi, bir tərəfdən, romanın folklor mənşəli olmasından qaynaqlanırsa (Servantesin "Don Kixot"undan tutmuş Markesin "Tənhalığın yüz illi"nə qədər bir çox eyni mənşəli romanlarda olduğunu kimi), başqa tərəfdən, ən müxtəlif dövrlər və amillərin təkəni ilə müəllif estetik idealının gözə Görünməz dərinliyindən və üfüqlərindən qıgilçım alır.

IV. Keçmiş şifahi və yazılı söz sənətimizdən gətirilən, yaxud müəllifin öz qələminə mənsub bir sıra epigraflar romanın dil və üslubunun xəlqi təbiətinə, eləcə də ondakı bədii ümumişdirmə və tipikləşdirmənin yüksək dərəcəsinə aid. Üstəlik, xalqın öz xəlqi deyimləri ilə açılmışa və aydınlaşdırmağa başlayır. Buna ən parlaq misal olaraq, romanın "Tənhalığın yüz illi"nə qədər bir çox eyni mənşəli romanlarda olduğunu kimi, başqa tərəfdən, ən müxtəlif dövrlər və amillərin təkəni ilə müəllif estetik idealının gözə Görünməz dərinliyindən və üfüqlərindən qıgilçım alır.

V. Romandakı bir çox epigraflar bədii konfliktin formalşaması ("Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtidir. L.Tolstoy - I fəsil, "Həqiqətin gecəsi yoxdur, Gecənin də həqiqəti var!" - VI fəsil və s.) gərginləşməsi ("Ölmək ölməkdir, xırıldamaq nə deməkdir!" — VII fəsil, "Itə ataram, yada satmaram!" — VIII fəsil, "Azadlıq verilməz, alınar!" - XIV fəsil və s.) və həll olunması ("El gücü — sel gücü" - XVII fəsil, H.Heynenin məşhur misraları — XVIII fəsil və s.) yolu oxucunun süjet xəttinin janr təbiətinə xas dəyişkən sürətli inkişafına, xarakterlərin möntiqi ilə hadisələrin gözlənilməz dönüş nöqtələrinə və novellasayağı sonluqlarına hazırlayır.

(davamı 7-ci səhifədə)

"Göz yaşı romanı" adlanan doqquzuncu fəslin əvvəlinə müəllifin öz təsvirindən çıxarılmış epigrafi ("...Onun cırıq papağı qar üstündə qaralardı, o da yiyəsi kimi kimsəyə lazım deyildi") qarşılaşdırmaq yerinə düşərdi. İnsan taleyi-nə yanğının eyni sonsuzluğu ile yanşı, bədii ümumişdirmə və tipikləşdirmənin yüksək təsir gücü oxucunu dərindən inandırır ki, artıq "qar üstündə qaralan və yiyəsi kimi kimsəyə lazım olmayan o cırıq papaq" özünün bütün həqiqi və məcazi mənaları ilə "başsız qalib ayaqlara tapdaq olan o co-cuq"dan başqa heç kiminki deyil!

Ənənə və novatorluğun belə ayrılmaz birliliyi və bu cür orijinal təzahürərin arxasında, əlbəttə, böyük yazıçı qələmə, eyni zamanda, dərin ədəbiyyatşunas təfəkkürü dayanırdı. Unutmayaq ki, "Bir gəncin manifesti"nin müəllifi istə şifahi xalq ədəbiyyatımızın, istə yazılı ədəbi məktəb və ənənələrimizin dərin bilicisi və görkəmli tədqiqatçısı idi. Burada qeyri-ixtiyari AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevinin özünəməxsus və qıymətli bir elmi xülasəsi yada düşür:

"Mir Cəlalin yüksək professionallığı malik alım qələminin məhsulu olan "Azerbaycanda ədəbi məktəblər" monografiyası XX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai həyatı haqqında ən sanballı elmi əsərdir" (Bax: Nərgiz Paşayeva. Yazıçı və zaman - "Mir Cəlal (toplusalbom), müəllif, tərtib edib nəşrə hazırlayan Teymur Əhmədov, redaktor Ədibə xanım Paşayeva. 2 cildlik, 1-ci cild, Bakı, "Nurlar", 2014, s.14).